

Deyirler, ömür Tanrı'nın verdigi qismet payıdır. Her bir insanın ise ne qədər ömür sürdüyüni ulu Tanrıdan başqa heç kim bilməz. Bu evezsiz sərvətdən gərek elə istifadə edəsen, elə yaşayasan ki, ne vaxtsa boylanıb geri baxanda yaşıdagın ömre təessüflənmeyəsindən. Ele ömrün müdiri çagını - 90-ci baharıñ yaşıyan Bəxtiyar Süleymanlı kimi...

Onunla zəngləşib görüşmək arzusunda olduğumu bildirəndə "qapım her zaman üzünüze açıqdır" dedi. Düzü, telefonun o başından gelen gürmən səsi onuna görüşümüzdə daha da tezleşdi. Bir azdan söylediyi ünvanı yaxınlaşırıq. Mənzilin qapısını üzümüze açan Bəxtiyar Süleymanlı bizi iş otagini devət edir və səhbətə başlayır:

— 1925-ci il avqust ayının 29-da Zəngilan rayonunun Bartaz kəndində anadan olmuşam. Bartazda 7-ci sınıfı bitirdikdən sonra Zəngilanda 1 nömrəli orta məktəbin 8-ci sinifində təhsilimi davam etdirdim. İkinci Dünya Müharibəsinin təsiri bizim ailəndə de yan kecmədi. 9 nefərlər ailəmizin dolanışığının çatı olduğunu görüb atama kömək meqsede ilə təhsilim 9-cu sinifde dayandırdım. Həmin vaxt kənddəki rəbət bölməsinə reis təyin olundum. Bir neçə ay burada işlədim.

O vaxt şəhər və kəndlərdə məktəblərin bağlanması zərurəti yaranmışdı. Bunun qarşısına almaq üçün respublika rəhbərliyi bütün rayonlarda ibtidai sinif müəllimi hazırlayan kursları açdı. Həmin kursu bitirəndən sonra Əmirxanlı və Bartaz kəndlərində müəllim işlədim. 1943-cü ilin iyun ayında bütün müəllimlərin orduya sefərberliyindən sonra men de həmin ilin sentyabrında herbi xidməte sefərber olundum. 402 sayılı Azərbaycan Diviziyasında xidmətə başladım. Döyüş təlimləri keçərkən tam hazır vəziyyətdə olandan sonra xidmətə olduğum 839-cu alayın ağır döyüş texnikası eşalona yüksəldi və heyət tam hazır vəziyyətə getirildi. Döyüşlər cəbhəye yola salınmaq üçün hazırlanırdılar. Men isə ağır xəstəliyə düşük olduğum üçün Bakı şəhərindəki herbi hospitala yerləşirdim. 1 ay müalicəden sonra tibb komisiyasının qərar ile müalicəni davam etdirmek üçün 2 ay müddətine Zəngilan Rayon Herbi Ko-



missarlığının sərəncamına gönüldürdim.

1944-cü ilin ortalarında 2-ci dəfə orduya sefərber olundum və həmin alayda xidmətə başladım. Lakin Ali Baş Komandanın emri ilə alayın döyüş çəbhəsinə

1945-ci ilin oktyabrında ordudan tərkis olunaraq Zəngilan qayıdım. Herbi komissarlıqlı qeydiyyata düşdüm vaxt mənə orada işləməyə təklif olundu. Tərəddüb etməyim baxmayaraq, məni Zəngilan Rayon Her-

ümümmiyyət liderimiz Heydər Əliyevle uzun illər xidməti temasda olmuş, həyata keçirilən bir çox tədbirlərin canlı iştirakçısı olmuşdur. Bəxtiyar müəllim yaddaşından derin in buraxılmış bir xatirəni bizimle bölüşdü:



gönderilmesi dayandırıldı. Bir neçə nefer döyüşü yoldaşlarım ilə Şimali Qafqaz Herbi Dairesində xidmətə başladım. Döyüş təlimləri keçərkən tam hazır vəziyyətdə olandan sonra xidmətə olduğum 839-cu alayın ağır döyüş texnikası eşalona yüksəldi. Döyüşlər cəbhəye yola salınmaq üçün hazırlanırdılar. Men isə ağır xəstəliyə düşük olduğum üçün Bakı şəhərindəki herbi hospitala yerləşirdim. 1 ay müalicəden sonra tibb komisiyasının qərar ile müalicəni davam etdirmek üçün 2 ay müddətine Zəngilan Rayon Herbi Ko-

bi Komissarlığında mexfi işlər səbəsində müdiri vəzifəsine göntürdü. 1952-ci ilin iyun ayında ise Dövlət Təhlükəsizlik Komitesində xidmətə başladım. Beləliklə, 1987-ci ilin may ayına qədər - düt 35 il fasıləsiz dövlət təhlükəsizlik orqanlarında işlədim. Bu müddətin 28 ilini rehber vəzifədə (rayon, şəhər şöbələrində və merkezi aparatda bölmə, şöba reisi vəzifəsində) çəlisdim.

Bəxtiyar müəllim danışdırıcı, fikra dalı. Üz cılgınlarından açıq-aydın hiss olunur ki, sinesi calışığı illərdə yaddaşalan xatirələrle doludur. Axi Bəxtiyar müəllim

-1979-cu il yanvarın 11-de DTK sedrinin birinci müavini general-major Ziya Yusifzade Bakıdakı telefonla mene Heydər Əliyevin Yevlaxa gelmesi və ordinan da Xankendinə getmesiələşədər müvafiq göstərişler verdi. Eyni zamanda həmin gün axşam onu və DIN-1-ci müavini general-major Vasili Visoçenkovu Yevlaxda qarşılıqlaşdırmağı, sabahısı onlara birlikdə respublika rəhbərini bu sefərə müşayiət etməyim hazır olmayığı təşviş etdi. Eyni zamanda Z. Yusifzade Xankendinə edilən bu sefərin məqsədini də məne bildirdi. Beləliklə, yanvarın 12-de şəhər tez-

den her üçümüz, Yevlax şəhər partiya komitəsinin 1-ci katibi E. Tağıyevlə birlikdə xüsusi qatarla gələn Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyevi qarşılıqlı, Z. Yusifzade ve V. Vişəcəno ile bir neçə deqiqəlik səhbətdən sonra Xankendinə yola düşdük. Həmin gün tek Xankendinin yox, Muxtar Vilayətin başqa rayonlarının nümayəndələrinin də iştirakı ilə izdihamı şəraitdə Ağdam-Xankendi demir yolu xəttinin təntənəli açılış tədbiri höyətə keçirildi. Heydər Əliyevin defələrlə aşıqlarla qarşılıqlanın böyük nitq dinləndi. O, bildirdi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki bütün idarə ve müəssisələrin, elecə də əhalinin bütün yüksəkləri İndiya kimini Ağdam, Yevlax və Horadiz demir yolu stansiyalarından daşıydırlar. Bundan sonra heç bir eziyyət çıxmadan həmin yüksək burda Xankendide qəbul ediləcəkdir. Əhali isə bu gündən başlayaraq Bakı-Xankendi və Xankendi-Bakı marşrutu ilə işləyən sərnişin qatarlarından rahatça istifadə edəcəklər. Bu qatar qoşulan eləvə Xankendi-Moskva sərnişin vaqonları Qarabağ cameraaltı rahatlığı temin edəcəkdir.

Heydər Əliyevin nitqinin sonunda dediyi ürəkəçən sözler və bu münasibətə DQMV ehəsilisində unvanlıları təbliğ sürəklə aşıqlarla qarşılıqlı. Respublikə rehberi nitqindən sonra remzi qızımlı lenti keşdi və ilk qatar Xankendi stansiyasına daxil oldu. Mərasim başa çatandan sonra böyük izdiham Heydər Əliyevi maşına kimi müşayiət etdi.

Bəxtiyar müəllimlə səhbətimi yekunlaşdırırmışdır. Çalışış da, onun şərni səhbələrindən, xatirələrindən doymaq olmur. Son da arzuları barede soruşuram:

— Ay oğul, birce arzum odur ki, Ali Baş Komandan Prezident İlham Əliyevin rehberliyi altında işgal olunmuş torpaqlarımızın tezliklə azad olunsun, qaçan və mecburi kökünlərimiz öz doğma yurd-uvalarına qayıtsınlar. Men də öz doğma Zəngilanımı kimi.

Ömrünün 90-ci baharına başa vuran Bəxtiyar müəllime tezliklə bu isteyinə qovuşmayıq, Zəngilanın Bartaz kəndində bütün doğmaları, dostları ilə 100 illiyini qeyd etməsini arzuulayın.

M.MİRZƏ,
"Respublikası".

Şərəfli ömür yolu

bi Komissarlığında mexfi işlər səbəsində müdiri vəzifəsine göntürdü. 1952-ci ilin iyun ayında ise Dövlət Təhlükəsizlik Komitesində xidmətə başladım. Beləliklə, 1987-ci ilin may ayına qədər - düt 35 il fasıləsiz dövlət təhlükəsizlik orqanlarında işlədim. Bu müddətin 28 ilini rehber vəzifədə (rayon, şəhər şöbələrində və merkezi aparatda bölmə, şöba reisi vəzifəsində) çəlisdim.

Bəxtiyar müəllim danışdırıcı, fikra dalı. Üz cılgınlarından açıq-aydın hiss olunur ki, sinesi calışığı illərdə yaddaşalan xatirələrle doludur. Axi Bəxtiyar müəllim